

Musiqinin Şövkəti

OKTAY HACIMUSALI

Bu səsin qüdrəti mil-yonların ürəyində üvanlı bir məhəbbət ocağı qalayıb. Səs ruh kimi möməzdir. Birçox farçı var ki, hər ruh yalnız bir bədəndə qarar tutur. Bir ruhla, bir ömürün dünyamızda galan səs isə milyon-milyon qəlbələrə bir anda yol tapa bilən, kö-nülləri ovudub, ağladan möcüzədir. Bu hər kəsə qismət olmayan və həm də hər kəsin olan bir gözəllikdir. Musiqimizin "Qara-bağ şikəsi"nə köçən, "Ağ çiçəy"inə hopan, "Sevgi nağması"nda, "Mə-həbbət"ində qarar tapan bir səs də var musiqi dün-yamızda. Şövkət Ələkbərova səsi. Müğənnilik onu-nı tale yazısında, bir gün "ta-sadüf" kimi qarşısına çıx-araq Şövkəti sehnəyə apardı. Həmişə anasının çalış-dığı orkestra galan balaca Şövkət kollektivin rəhbəri-nin təkidi ilə sehnəyə çıxb. Sonra o, "Kəndilər evi"n-dəki əfsəaliyyət kollektivlə-nə yazılıb. 1937-ci ildə bə-dii əfsəaliyyət kollektivlərinin müsabiqəsində iştir-ak edib. Müsabiqənin müsabiqətli tərəfi həm də onda olub ki, istirakçıları-xın üzüntü Üzeyir Hacı-bayov, Səid Rüstəmov, Bülbül kimi görkəmlə-sa-natkarlar qiyamlandırıb. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qara-bağ şikəsi"ni oxuyub. Həmin gün səsi, ifası bə-yanılan üç istedadlı gənc-dən biri idi Şövkət Ələkbərova. Sonradan həmin gəncərlər - Fatma Mehra-liyeva və Gülgən Məmmədova sənət dostu, ya-xın yoldaş olub. O müsa-biqə həm də Şövkət Ələkbərovanın professional musiqi sonatına birdə-fəlik gəlişiydi. Çünkü onu Üzeyir bay özünü yarat-dığı Azərbaycan Dövlət Xoruna işləməyə davat edirdi.

Şövkət xanımın 19 yaşı olanda Büyük Vətən mü-harıbəsi başlayıb. Geniş, işli konsert salonlarını soyuq, ölüm dölt sanger-lar avaz edib. O vaxt təh-lükədən qorxub müxtəlis fəhənlərə mühəribəya getməkdən boyun qaçı-ranlar da olub. Ancaq Şövkət bu barədə düşün-mak belə istəməyib. Çünkü ölüm-itim üvanlı o sa-ğırarda onun canından artıq sevdiyi doğmaları vuruşub. Şövkət Ələkbərova səsin qələbə ümidi-nə, təsallıyyə əvvərəvə odun-alovun içarısında, öz ağrılardını da nağmələ-rinə qataraq oxuyub. Cox keçməyib ki, böyük

qardaşı Ələkbərin itkin düşməsi xəbərini eşidib. Bir tərəfdən onun, bir yandan da mühəribənin qanlı döyüşlərində vuruşan qardaşlarının sıfri ilə üzülən Şövkət xanım nağ-mələri ilə cəbhədə döyü-şən oğulları mübarizəyə, qələbəyə səsləyib. Həc kim bilməyib ki, uşaqlıq-dan qardaşı Ələkbərin tarının səsi-nə sığınaraq onun musiqisi ilə pərvəz-lanan Şövkət xanım özgə-tarzının müşayiətilə oxu-duşa qəlbə qan ağlayıb.

1945-ci ildən Filarmo-niyanın solisti kimi işa-bşaylan Şövkət Ələkbə-rovanın ifasında səslənən xalq mahnırları, müğam-lar, bəstəkar mahnırları Azərbaycanı oba-oba dəlaşib. Bu səs yurdumuzun sərhədlərinə aşaraq dünnyaya yayılıb. Onun xarici ölkələrə hər qastrol sofrasından sonra Şövkət xəzinəsinin ifasının heyrənlərinin sayı artıb. İfa edə-cayı mahnırların seçimi-başlıq çox tələbkar olub Şövkət Ələkbərova.

Daha çox istedadına inandığı bəstəkarların asır-larına müraciət edib. Cahangir Cahangirov, Said Rüstəmov, Tofiq Quliyev, Emin Sabitoglu və başqaları bəstəkarlardandır. Ona görə də onun oxuduğu mahnırların hər biri tak-ça bənzərsiz ifaya görə de-yil, həm də səzlərinə və musiqilərinin mətninə görə misilsiz sənat nümunəsi sa-yila bilər. O, dövrünün artıq adları tarixiləşən bəstəkarlarının bir çoxu ilə ya-xundan dəst olub. İndi hey-rətə, maftunluqda dini-ləyimiz mahnırların bir çoxu elə Şövkət Ələkbərovanın səsi, ifası üçün yazılıb. Mü-gənninin bir böyükliyi də onda olub ki, səsi ilə istənilən nağməni söhrətləndirə bilib.

Aşəf Zeynalli adına, Bülbül adına orta ixtisas musiqi məktəblərində dərən-deyən sənətəkar yetirmələrinə musiqi sənətində yal-nız peşəkarları, fədakar-ların keçə biləcəyi yolu ta-nidib. Onlara yalnız bu yolla getməyi tövsiyə edib. Şövkət Ələkbərova tələbələri üçün təkəcə sənat yox, həm də insanlıq məktəbi olub. Onların hər birinə ana qayğısı ilə ya-naşır. Ancaq Şövkət xanım kadərini kimşə ilə bölməyib. Həc vaxt da na-qismatından, nə da insanlırdan gileyəlib, şika-yatlısanib. Bölkə da ona görə ki, Şövkət xanımı dərədən verməklə kifayət-lənməyən tələyi həmisi-ənənə kədəri, azabları ilə yalnız qoyaraq onlara təkbaşına tablaşmayı-öyrədib. Ömrünün sonları-



da arabir ahəstə-ahəstə: "Yazış canım, elə mənə də həmişə yetim himayə-ları olaq dündü - de-yormış - Atam gənc yaş-larında vəfat etdi. Ondan sonra böyük bir ailə dolandırmaq lazımdı. Mən də qardaşlara qo-şulub çalışdım ki, evə kö-mək olum. Sonra Ələk-bər kin düşdü, ailəsi qaldı. Cox keçmədi, hə-yat yoldaşı da vəfat etdi. Körpə qızını mən böyüt-məli oldum. Elə o biri qardaşları, bacım, on-ların balaları da həmişə mənimən olıma baxıdlar. Bir yandan da öz balala-rum... Yetim saxlamaq elə bil alın yازım oldu".

Övladlarını, təkbaşına böyütənək asan deyildi. Ancaq Şövkət xanımı da-ha çox üzən hayat yoldaşı, istedadlı rejissor Lətif Səfərovun faciliyi ölümü-düld. Onları hər ikisinin vurğunu olduğu sonat qarşılaşdırıb. Ekranlaşdırıldı "Bəxtiyan" filmin-dəki baş qohrəmanının uşaqlıq mahnırlarını səs-ləndirən Şövkətla Lətif Səfərovun tanışlığı bir müddət sonra cami 8 il sürəcək evliliyi əvvəlib. Şövkət xanım oğlu Başarı 6 yaşında atasız qoyub dünnyadan gedən Lətif ömrünün sonuna qədər hörmətlə anıb.

Yaxın qohumu Gülna-ra xanım danışır: "Şövkət xanım ona "Lətif Başiroviç" deyərdi. Lətif müslümli qox savadlı adam ki-mi xatırlayır, "Lətif Başiroviç çox bılıklı adam-di, bilirsan, nə qədər kitabları vardi" - deyərdi". Qızı Natelləni, oğlu Başı-ri çatınlıklarla böyütsə-də, onlara kimseyə ağız-açmamışı, xahiş etmə-mayı öyrədib. Sonralar özünə qinayırımsı da: "Bölkə da uşaqlarını başqa ruhda tərbiyə et-məliydim. Onlar bu xasiyyətlərə heç zaman hayat-də özlərinə yer tapa bil-

məyəcəklər". Ömrünün qıruba üz tutan çağlarında taleyi onunla daha amansız davranıb. 48 yaşı qızı Natella çərəsiz xəstəlikdən vəfat edib: "Daha man də öldüm, yoxam bundan sonra" - de-yib və doğrudan da bu ağ-riya tablaş bilməyib Şövkət xanım. Həmin günlərdə əlini Allahu dərgahına iki istəklə açıb: "Məni bu dünnyadan nigaran apar-ma, İlahi" - deyərək, neçə illərdir ailə qursa da, övlad sevinci dada bilməyən oğlu Başarı övlad, bir dənakam qızı Natellənin ilini görməyi arzulayıb. Onun son istəkləri yerinə yetib. Böyük sevincə bə-güra basdıqı novasına öz adını verib. Gülnarə xanım danışır ki, Şövkət xanımın bu gün artıq təkəcə adını deyil, sənətinə də ya-satmaqdə olan körpəyə baxıb deyib: "Bu uşaq, gör, necə manım ömrü-mün pis çağına düşdü. Onun üçün heç bir şey edə bilmədim". Mən: - "Siz ona öz adınızı vermisiñiz. Şövkət üçün bundan artıq nə etmək olardı ki?" deyəndə elə sevinirdi... Tanrıdan umduğu ikinci istəyinə də çatıb Şövkət xanım. Ölüm ağrı-larında yaşayışan mü-gənninin qapısını Natel-lənin ilindən iki həftə sonra döyüb. Yaqın ki, ölüm də bu ölməz sənət-karin qapısına nəsləc, ilahi bir amra boyun əyərək galib. Həc şübhəsiz, Şövkət xanımı dünnyamızdan apararkən, bu gözəl sonatkarə bir vaxt-lar "Oxu, gözlə" i üvan-layan Samad Vurgunun təbirincə desək, ölüm se-vinməyib... Şövkət səsi-nin qulaqlardan çəkilma-sına ölmədən sevinə bil-məzdii. Amma o səs qey-bə çəkilməyib, abədi bir ömür qazanıb: oxu, Şövkət, oxu, Şövkət, qoy səsin, ürkəklərdə kaman ki-mi titrəsin".